

**AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ**  
**BAKİ SLAVYAN UNİVERSİTETİ**

İxtisası şifri və adı 050215 – Tərcümə  
(Azərbaycan və rus bölməsi üzrə)

Təhsil müddəti 4 il ( 8 semestr)

**TƏDRİS PLANI**

(bakalavr pilləsi üzrə)

**I. Tədris prosesinin qrafiki**

KURS	SENTYABR				29.IX	OKTYABR				27.X	NOYABR				DEKABR				29.XI	YANVAR				26.I	FEVRAL				23.II	MART				30.III	APREL				27.IV	MAY				İYUN				29.VI	İYUL				27.VI	AVQUST			
	1	8	15	22	5	6	13	20	27	3	10	17	24	1	8	15	22	4	5	12	19	1	2	9	16	1	2	9	16	23	5	6	13	20	3	4	11	18	25	1	8	15	22	5	6	13	20	27	5	6	13	20	27	3	10	17	24
I																																																									
II																																																									
III																																																									
IV																																																									

ŞƏRTİ İŞARƏLƏR: NƏZƏRİ TƏLİM

İMTAHAN SESSİYASI

TƏCRÜBƏ

TƏTİL



**II. TƏDRİS PROSESİNİN PLANI**

sıra №	Fənnin şifri	Fənlərin adı	Kredit sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən			Tədrisi əvvəl müəyyən olunan fənnin şifri	Fənnin tədrisi nəzərdə tutulan semestr (payız və yaz)	Həftəlik dərslər yükü
							Mühazirə	Seminar məşğələ	Laboratoriya			
1		<b>HUMANİTAR FƏNLƏR:</b>	<b>30</b>	<b>900</b>	<b>585</b>	<b>315</b>	<b>62</b>	<b>58</b>	<b>195</b>			
2	HF-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30			1	4
3	HF-B02	Xarici dildə işgüzar və akademik kommunikasiya- I	8	240	165	75			75		5	5
4	HF-B03	Xarici dildə işgüzar və akademik kommunikasiya- II	7	210	135	75			75		6	5
5	HF-B04	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	4	120	75	45			45		2	3
6	HF-B05	Fəlsəfə (Sosiologiya; Politologiya; ARK və hüququn əsasları)	3	90	60	30	16	14			4	2
1	HF-B06	İnformasiya texnologiyaları (İnformasiyanın idarə edilməsi, Sahibkarlığın əsasları və biznesə giriş; İnformasiya texnologiyaları)	3	90	60	30	16	14			1	2
		<b>İxtisasın peşə hazırlığı fənləri bölümü</b>	<b>120</b>	<b>3600</b>	<b>2190</b>	<b>1410</b>	<b>152</b>	<b>72</b>	<b>1186</b>			
7	İPF-B202	Tələffüz və şifahi nitq vərdisləri- I	10	300	180	120			120		1	4
8	İPF-B203	Tələffüz və şifahi nitq vərdisləri- II	10	300	180	120			120		2	4
9	İPF-B206	Akademik yazı	5	150	90	60			60		3	4
10	İPF-B207	Tərcüməçinin oxu vərdisləri -I	6	180	105	75			75		1	5
11	İPF-B208	Tərcüməçinin oxu vərdisləri -II	6	180	105	75			75		2	5
12	İPF-B209	Tərcüməçinin yazı vərdisləri -I	6	180	105	75			75		1	5
13	İPF-B210	Tərcüməçinin yazı vərdisləri -II	6	180	105	75			75		2	5
14	İPF-B211	İlkin tərcümə vərdisləri	5	150	90	60	30		30		3	4
15	İPF-B212	Peşəkar tərcümənin əsasları	4	120	75	45	30	15			2	3
16	İPF-B213	Yazılı mətnin şifahi tərcüməsi	6	180	105	75			75		5	5
17	İPF-B214	Kompyuter tərcümə proqramları	4	120	75	45	30	15			3	3
18	İPF-B215	Tərcümə nəzəriyyəsi	3	90	60	30	16	14			3	2
19	İPF-B216	Sənədləşdirmə və terminologiya	5	150	90	60			60		4	4
20	İPF-B217	Ardıcıl tərcümə və qeydgötürmə texnikası	7	210	135	75			75		5	5
21	İPF-B218	Şifahi tərcümə	7	210	135	75			75		6	5
22	İPF-B219	Yazılı tərcümə-I	5	150	90	60			60		4	4

23	<b>İPF-B220</b>	Yazılı tərcümə-II	4	120	75	45			45		5	3
24	<b>İPF-B221</b>	II xarici dil - I	6	180	105	75			75		3	5
25	<b>İPF-B222</b>	II xarici dil - II	6	180	105	75			75		4	5
26	<b>İPF-B223</b>	Tərcümə və müqayisəli üslubiyyət	3	90	60	30	16	14			7	2
27	<b>İPF-B224</b>	Tərcümə və mədəniyyətlərarası ünsiyyət	3	90	60	30	16	14			4	2
28	<b>İPF-B027</b>	Mülki müdafiə	3	90	60	30	14		16		4	2
		<b>Seçmə fənlər: peşə hazırlığı və ixtisaslaşmalar üzrə</b>	<b>60</b>	<b>1800</b>	<b>1125</b>	<b>675</b>	<b>317</b>	<b>238</b>	<b>120</b>			
29	<b>İPSF-B058</b>	A) Dünya ədəbiyyatı B) Müasir Şərq ədəbiyyatı	3	90	60	30	16	14			6	2
30	<b>İPSF-B059</b>	A) Tərcümənin müasir problemləri B) Bədii-publisistik əsərlərin tərcüməsi xüsusiyyətləri	4	120	75	45	30	15			7	5
31	<b>İPSF-B062</b>	A) Ümumi dilçilik B) İxtisas dilinin üslubiyyəti	4	120	75	45	30	15			6	3
32	<b>İPSF-B063</b>	A) Multikulturalizmə giriş B) Azərbaycan multikulturalizmi	4	120	75	45	30	15			7	3
33	<b>İPSF-B064</b>	A) İxtisas ölkə ədəbiyyatından praktikum B) İxtisas dilində bədii mətnlərin təhlili	4	120	75	45			45		7	3
34	<b>İPSF-B066</b>	A) İxtisas ölkəsinin ədəbiyyat tarixi B) Elmi-texniki tərcümə	7	210	135	75	45	30			3	5
35	<b>İPSF-B067</b>	A) Tərcümə məharəti B) İctimai-siyasi və publisistik tərcümə	7	210	135	75			75		7	5
36	<b>İPSF-B069</b>	A) İxtisas dilinin nəzəri kursu B) İxtisas dilinin nəzəri problemləri	5	150	90	60	30	30			5	4
37	<b>İPSF-B070</b>	A) Müqayisəli qrammatika və tərcümənin linqvistik problemləri B) Azərbaycan ədəbi əlaqələrin yaranması və tərcümə tarixi	5	150	90	60	30	30			4	2
38	<b>İPSF-B187</b>	A) İxtisas dilinin tarixi B) Ədəbi dilin (ixtisas dilinin) formalaşması mərhələləri	5	150	90	60	30	30			6	4
39	<b>İPSF-B188</b>	A) Ümumi və xüsusi tərcümə nəzəriyyəsi anlayışı B) Janr xüsusiyyətlərinə görə tərcümənin nəzəri problemləri	5	150	90	60	30	30			7	4
40	<b>İPSF-B189</b>	A) Tərcümədən praktikum B) İxtisas ölkəsinin ölkəşünaslığı	4	120	75	45	30	15			6	3
41	<b>İPSF-B190</b>	A) Tarixi mətnin tərcümə xüsusiyyətləri B) Hüquqi mətnlərin tərcüməsi	3	90	60	30	16	14			7	3
<b>CƏMİ</b>			<b>210</b>	<b>6300</b>	<b>3900</b>	<b>2400</b>	<b>531</b>	<b>368</b>	<b>1501</b>			

Təcrübəyə ayrılan müddətin 1 həftəsi – 1,5 kreditdir.

### III. Təlimə ayrılan müddət

#### IV.

Kurslar	Nəzəri təlim	İmtahan	Təcrübə	Tətil	Cəmi
<b>I</b>	30	10	-	12	52
<b>II</b>	30	10	-	12	52
<b>III</b>	30	10	-	12	52
<b>IV</b>	15	5	20	2	42
<b>Cəmi:</b>	105	35	20	38	198